

# Bu, Fuad Poladovdur, onu ayaq üstə alqışlamaq lazımdır



**Sevgilim, mən ölündə...**

Bu misraların müəllifi sanki elə Fuad Poladovun özüdür.

Otuz ildir çalıştığı Səməd Vurğun adına Rus dövlət dram teatrının səhnəsində onun əziz xatiresinə həsr edilmiş "Köhne telefon" tamaşası başlayacaq. Tamaşa başlayıb qurtaranə kimi bilmirdim ki, baş rolda Fuad Poladovun özü olacaq. Amma bircə şeyi dəqiqlik bilirdim - bu tamaşa, Lalə xan-

mən dediyi kimi, heç bir teatrın repertuarında yer almayıb, heç bir teatrimizda sehnəye qoyulmayıb. Layihənin rəhbəri Estoniyada Azərbaycan mədəniyyəti, incəsənəti, teatrını tanıdan həmyerlimiz Sənəm Əliyevadır.

Yavaş-yavaş zal dolur, hərə öz yeri ni tapıb eyləşir. İki qadın məni öz yeri məndən didergin eleməkçün plan qurmuşdular elə bil. Centlimenlik xətrinə onlara yer verib özümə başqa yer ax-

tarıram. Bu dəfə qismətima Gülgəzər Qurbanovanın oturduğu sıra düşür, özü də düz yanındaki boş yer. Səlim Babullaoğlu və iki adam mənim keçmeyim üçün ayağa qalxır. Açığı utancaq olduğum üçün Gülgəzər xanımın yanında əyləşmeye çəkinirəm:

**- Səlim bəy, olar siz orda əyləşsiniz, mənse sizin yerinizdə?**

**- Niyə?**

**- Başımı yelləyirəm.**

**- Olmaz! Sən elə keç öz yerində əyləş...**

Tamaşaçılar arasında görkəmli mədəniyyət və incəsənət xadimləri, şair və yazıçılar, jurnalistlər, tanınmış simalar eksəriyyət təşkil edirdilər. Fuad Poladovun oğlu Ağarəhim də öz nisanlısı ile burada idi.

Tamaşa başlayır.

Uzun paltolu, şiyapalı bir adam monitorludan parkda gəzişən göyərçinlərə tamaşa eləyir. Bu, Hikmətdir. Hikməti elə iki il qabaq bu vaxtlar tanımadım. Ramazan ayında. Lalə xanım tanış etmişdi bizi. Hikmət şeirini səsləndirəcəkdi. Hikmət şeirini səsləndirməyindən tanımısdım. Möhtəşəm idi. O, mənim şeirdəki səsimi çox gözəl tutmuşdu. Hikmətdən sonra mən o şeiri heç vaxt özüm oxumuram. O şeir sanki elə Hikmətdindir.

Qayıdaq tamaşaya. Hələ ki, qəhrəmanın adı bilinmir. Qəhrəman onlara dən səpir və göyərçinlər uçur. O, qəfil uşaqlığından söz açmağa başlayır. Elə hər şey də buradan başlayır.

Hikmət bizi anidən uşaqlıq dövrünüə aparır. Məlum olur ki, baş qəhrəmanın adı Polardır. Polard! Tamaşanın rejissoru Abdulqəni bəy bu hekayəni nəhaqq yerə seçməyib. Ən xırda detallına qədər bize bir nəfəri işarə verir. Polard! Bu ad oxşarlığı sizə bir şey demir ki? Fuad Poladovu xatırlatır mı?!

Rus dram teatrında ilk dəfə olurdum. Açığı teatrin sehnesi mənə o biri teatrlara nisbetən bir qədər balaca göründü. Abdulqəni bəy dünya miqyaslı Fuad Poladovu nəinki bu kiçik sehnəyə, hətta daha kiçik məkana sığışdırmaq niyyətində imiş, tamaşanın sonunda aydın olur hər şey. Tamaşa boyu Hikmət sürətə başqa-başqa obrazlara döñür. Gah Polardin uşaqlığı olur, gah atası, gah da telefon ustası.

Poların anasını oynayan Münəvvər Əliyevanın və bacısını oynayan Fidan Bayramovanın oyunu da təbii və gözəl idi.

Hər şey Polardin evdə tək qaldığı vaxt o telefonu götürüb kiməsə yığmağı ilə başlayır. Bu mənə Anarın "Mən, sən, o ve telefon" hekayesini xatırlatdı. Qəhrəman bəxt-ilahi bir nömrə yiğir və onunla danışan qadına vurulur. Onlar bir-birilərini telefonda sevirler.

Polar telefonun otayindakı sehirlili səsin sahibi qadınla hər gün danışır, ondan məsləhət alır. Bu məqamda sehnənin arxa fonunda böyük qırmızı

dədaq gəzisir. Rejisör tamaşanın sehni çatdırmaq üçün bu kimi çox detallardan istifadə edir. Arxa fonda rəqs edən qadın silueti görünür.

Özümüz rejissorun yerinə qoyub deyərdim ki, bu tamaşa bəlkə də Poların qadınla dialoqları üstündə qurulub, nəinki fransız kimyaçı Paul Villardin "Köhne telefon" əsəri üzərində. Çünkü əsas mesajlar bu dialoqlardadır.

Bir azdan bu səs obrazı çevriləcək və biz onu görəcəyik. Jurnalıst-aparıcı Lalə Əliyevanın səsidir o səs. Saatlarla yorulmadan onun səsinə qulaq asmaq olar.

Film, musiqi, rəqs, hətta bir məqamda aktyorların birləşib lövhədə əlləri, barmaqları ilə rəqs nümayiş etdirilmələri çox gözəl düşünülmüşdü. Hikmətin etiraz dolu monoloqu isə möhtəşəm idi.

Polard səyahətə çıxır, qızlarla əylənir, əyləncə salonlarında vaxt keçirir... Bu səyahət boyu Hikmətə Fidanın rəqsi də olduqca gözəl idi. Polard ona yaxınlaşan gözəlcədən bir anlıq dikkini və telefondakı o sehrlili səsi xatırlayıır.

Aeroportda taksafon görüb yaxınlaşır və nömrəni yiğir. Həmin sehrlili səs artıq qocalıb. Səsinin sahibinin adı Sallı imiş. Sallı ona ünvanını verir. Polarda onun mütləq görüşəcəyini deyir. Belə də olur. Amma...

Polard Sallinin evinə gələndə bir qız ona qadının bir neçə gün qabaq ölüdüyünü deyir.

Bu ölüm xəberinin üstünə qəfil zaldan azan səsi gelir. Və zala çönürəm... Bəzi adamlar qabaqcadan özləri ilə su butulkası getiriblər. Azan səsini eşidən adamlar oruçlarını açırlar. Amma o sehrlili səs kim idi?

"Hamı bilir ki, Fuad Poladov bəlkə ölene qədər qəlbində böyük bir sevgini daşıdı - Gözəl aktrisa Vəfa Fətullaevanı. Anası rəhmətlik Hökumə Qurbanova onları ayırdı.

Vəfa xanım nişanlandı. Bir müddət sonra Vəfa xanım amansız qan xərcənginə yoluxdu. Xəstəlik güclənib, gözəlliyyini əlindən alıb, onu xəstəxanaya salanda nişanlısı da yoxa çıxdı.

İllərdir ondan ayrılan Fuad Poladov isə son nəfəsinə qədər sevgisi Vəfanın yastığının yanından el çəkmədi. O, ariqlayıb cuxura düşmüş üzünü, damarlı əllərini öpə-öpə Vəfaya çirkinləşdiyi bildirmədi. Onun tökülmüş saçlarını daradı. Vəfa Fuad Poladovun qollarında keçindı".

Tamaşanın sonunda sonuncu kart açılır. Böyük ekranda Fuad Poladovun şəkli görünür. Hə, deməli, o sehrlili səsin sahibi Vəfa xanım imiş. Polarda dediyim kimi Fuad Poladov. Onlar tamaşa da qovuşa bilmədilər.

Alqış səsləri başlayır. Mənse hələ də Fuad Poladovun şəkline baxa-baxa etrafdan təcrid olmuşam. Tamaşa boyu bircə kəlmə belə kəsmədiyim, utan-



diğim Gülgəzər Qurbanova mənə tərəf əyilir:

**- Bu, Fuad Poladovdur. Onu ayaq qalxıb alqışlamasan ayıb olar.**

Arxaya çönndə gördüm ki, hamı ayaq üstə el çalır. Utandım. Mən bu vaxta kimi heç bir teatrdə bu qədər uzun və coşğulu alqış səsi eşitməmişdim.

Fuad Poladov ekrandan bizə baxırıdı. Çox böyük baxırdı, çox. O, öz tele-

bəsi Hikmətin oyunundan da, bu tamaşanı ərsəyə getirənlərin işindən də məmənni id. Və sanki deyirdi:

**Sevgilim, mən ölündə, Bir künçdə xisən-xisən Ağlayacaqsanmı sən?**

**Ela bil bu dəqiqə hərə bir künçə çəkilib xisən-xisən ağlayacaqdı...**

**Eminquey**